

## Üzeyir Musiqi Günü

Evər də sahiblərinə bənzəyir. Bəzən böyük saraylar da duymadığın istiliyi sadə bir evdə hiss edirsin. Bu ev də sahibi kimi işləkdir, doğmadır...

Azərbaycanın dahi oğlu Üzeyir boy Hacıbəylinin ocağıdır burası. Dünənə yoldaşı gəldiyi gün ölkəsində onenəvi Üzeyir boy Musiqi Günü kimi təntənə ilə bayram edilən böyük bəstəkarın 63 illik ömründən 2 ilinə şahidlik edib bu ev. Üzeyir boy 1915-1942-ci illərdə burada yaşayıb. 1975-ci ildən bəri isə muzey kimi fəaliyyət göstərir. Yerləşdiyi küçənin adı keçmişdə Vərəngiya Priyutskaya, sonralar Kətşoveli olub. İndi akademik Şamil Əzizbəyov küçəsi adlanır.

### Xatirelər "danişan" şəkillər

Kiçik heyəti keçib Üzeyir boy Hacıbəylinin ev-muzeyinə daxil olur. Ev dəhliz, 4 otaq və şüsbəndən ibarətdir. Dəhlizdə bizi Üzeyir boy "qarışdır". Üzeyir boy Hacıbəylinin burada yerləşdirilmiş büstü heykəltərə Əhməd Salikov tərəfindən hazırlanıb.

Muzeyə təmələşə birinci otaqdan - iş otığından başlıq var. Bölgəcimiz Üzeyir boy Hacıbəylinin ev-muzeyinin elmi katibi Norgiz Qədirovadır.

da daha açıqaklıdır, şəkil çəkməyi kitab oxumağı sevir, könüllü olaraq tatar (Türk) dilinə və oksinsə möqəddələr tərcümə edir. Xəsiyyətə səndir, ayndır, il boyu oxlaqı 5 (əla)!"

Poeciyaya və musiqiye məhabət ruhundan tərbiyə almış gənc Üzeyir boyın gözəl səsi vardı. Xalq mənşələrini, müğamları məhərətlə ifa edirdi. Divardan oxudğumuz bu sətilər bəstəkarın özünün fikirləridir: "İlk müsiqi təhsilimi əşəqlədə Şuşada məşhur xanəndə və tarzənlər arasında almışam. Mənim səsim onlara çox xoş golardı. Onlar mənə müğəm adlandırdılar. Üzeyir boy 1915-1942-ci illərdə burada yaşayıb. 1975-ci ildən bəri isə muzey kimi fəaliyyət göstərir. Yerləşdiyi küçənin adı keçmişdə Vərəngiya Priyutskaya, sonralar Kətşoveli olub. İndi akademik Şamil Əzizbəyov küçəsi adlanır.

yoldaşı Məleyko xanım, onun bacısı oğlu, bu muzeyin ilk direktoru Ramazan Xəlilovun yaddaşında necə qalmışsa, əşyalar elə də qoyulub. Bütün o nümunə üzərində davam edirik".

Üzeyir boyın yazı masasının üstündə bəstəkarın tamamlamağa məcaz tapmadığı "Azərbaycan" simfonik poemasının yarımcı qalmış not edirdi. Divardan oxudğumuz bu sətilər bəstəkarın özünün fikirləridir: "İlk müsiqi təhsilimi əşəqlədə Şuşada məşhur xanəndə və tarzənlər arasında almışam. Mənim səsim onlara çox xoş golardı. Onlar mənə müğəm adlandırdılar. Üzeyir boy 1915-1942-ci illərdə burada yaşayıb. 1975-ci ildən bəri isə muzey kimi fəaliyyət göstərir. Yerləşdiyi küçənin adı keçmişdə Vərəngiya Priyutskaya, sonralar Kətşoveli olub. İndi akademik Şamil Əzizbəyov küçəsi adlanır.

iyiyyəti eks etdirilir. Rossam Veciha Səmədəvannı 1952-ci ildə qəckdiyi "Ü.Hacıbəyov toləbələri ilə" osorinde professor Üzeyir boy Hacıbəyli istedadlı toləbələri Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ədilə Hüseynzadə ilə birlikdə pianoçu Elmira Nəzirovanın ifasını dinləyir.

Muzeyin ikinci otağı - Yataq otağıdır. Burada yataq otağına məxsus ev əşyaları yerləşdirilib. Divardarda ailə fotosu, rəsm əsərləri asılıb. Şəkillər dahi şəxsiyyətin qayğışə ilə başçı olmasından, himayədarlıqdan xəbor verir. Bəstəkarın anası, bacılarını, dul qalmış bacılarının əşyalarını öz evində saxlayır.

Mütləfi şəkillərdə Üzeyir boyı istedadlı toləbələri ilə görür. Üzeyir boy Hacıbəyli öz toləbələrinə ata qayğısı göstərib. İstedadlı olanları öncəkib. Afaq Kərimovun Patika üzərində qəckdiyi rəsmində Üzeyir boy qocaman palid ağacını bonzadılib.

1926-ci ildə xəfərisi olan şəkildə isə o, konservatoriyannı müəllimləri arasındadır. Başqa bir şəkildə Elmlər Akademiyasının akademikləri ilə birləşdikdər.

Burada Üzeyir boyın əsərlərindən ibarət stand görürlər. Otaqda bəstəkarın müxtəlif əsərləri əsasında hazırlanmış təmələşələrdən şəkillər nümayiş etdirilir. İpək parça üzərində əsli olıba ilə toxunmuş "Leyli və Məcnun" operasının afişası 1909-cu ildə hazırlanıb.

Üzeyir boy Hacıbəyli Azərbaycanda ilk müsiqi məktəbləri, müsiqi texnikumları təşkil edib, 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyanın əsasını qoyub. Radionun müsiqi şöbosuna rəhbərlik edib, xalq çalğı alətlərinin notlu orkestrinin, simfonik orkestrin, Dövlət xorunun, simli kvartetin, bir sözla, Azərbaycan professional müsiqisinin banisidir. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Bəstəkarlar İttifaqının sədri olub. Bu otaqdakı əşyalar Üzeyir boyın bu misilsiz xidmətləri barədə müze yaradılmasına dəstək olub.

Bəstəkarın Müsiqi nəzəriyyəsi kafedrasının professorluq atestatı, deputat mandati və nişanı, Lenin ordeni, "Qırızı Əmək Bayrağı" ordeni, "II Dünya müharibəsi illərində fədakar eməyi görə" medali və həmin medalın vəsiqəsi vitrineydir. Bu eksponatların yanında onun tank qüvvələrinə maddi köməyin görə Əsif Stalindən aldığı təşəkkür telegramı var. Eksponatlar arasında II dördəci Stalin mükafatı laureati ("Arşın mal alan" filmindən), SSRİ Xalq artisti diplomu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü biletidir.

Dördüncü otaq yemək otağıdır. Bu otaqda nümayiş etdirilən şəkillər, əfsənlər, programlar, bəstəkarın operettalarının dünya səhərətinə, ekrana həyatını əks etdirir. Fotostendlərdən biri isə bəstəkarın doft morasını əks etdirir. Əllərində gül dostoları, bəstəkarın şəkilləri, portretləri olan bu insan axının sonu görünür. Üzeyir boyın vəfatı Azərbaycan xalqının ümumiyyəti kodarı idi. Bu otaqda nümayiş etdirilən homi günün yadigarı olan şəkillər hüzün doğurur.

Bu otaqda üstüne ol işi olan yun xalça və zər haşiyəli güldən qoyulmuş kamod, "SVD-9" markalı radioqabuledici, Üzeyir boy "Koroğlu" operasının ilk təqdimatı, "Üzeyir boy Hacıbəyov və Məleyko xanım Peterburqda" rosmını Əsvar Əliyev çəkib. Üzeyir boy Hacıbəylinin iş zamanı təsir edilən irihəcmli rəsm əsərinin müəllifi Tahir Saləhovdur. Məleyko xanımın büstünü heykəltərə Feliks Azamatov hazırlayıb.

Bu otaqda dahi bəstəkarın öz əsərlərinə dirijorluq edərən geyin-diyi frakt nümayiş etdirilir. Otağının kiçindəki kiçik dolabın üstündəki ağ çini küləklə, fil ifrəti, ağ kətan dəsələlə və elektrik alışqanı, içərisində kiçik çohrayı güldən var.

Otaqda yerləşdirilmiş metal çarpayıları üstündə ipak sapları işlənmiş fransız qobeleni asılıb. Şəhər bazarından bərənəni əks etdirən bu zərif işi Üzeyir boy Məleyko xanımın hadiyyəsidir.

Yataq otağında Üzeyir boy, Məleyko xanım, bəstəkarın ilk müsiqi məsləhəti olmuş dayısı Ağalar boy Əliverdiyəvə, anası Şirinbəyim xanım, bacıları Abuheyət xanım və Sadad xanım, bacıları usşaqları, qardaşları - Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov və icimati-siyasi xadim, publisist, redaktor Ceyhun Hacıbəyov, onların həyat yoldaşları və övladlarının şəkilləri divari bezoyır.

Bəstəkarın anası Şirinbəyim xanım rosmını Mikayıl Abdullayev, atası Əbdülhüseyin boyin rosmını Oqtay Sadıqzadə, "Üzeyir boy Hacıbəyov və Məleyko xanım Peterburqda" rosmını Əsvar Əliyev çəkib. Üzeyir boy Hacıbəylinin iş zamanı təsir edilən irihəcmli rəsm əsərinin müəllifi Tahir Saləhovdur. Məleyko xanımın büstünü heykəltərə Feliks Azamatov hazırlayıb.

Bu otaqda dahi bəstəkarın öz əsərlərinə dirijorluq edərən geyin-diyi frakt nümayiş etdirilir. Otağının kiçindəki kiçik dolabın üstündəki ağ çini küləklə, fil ifrəti, ağ kətan dəsələlə və elektrik alışqanı, içərisində kiçik çohrayı güldən var.

Üzeyir boy süfrədə tek oturmağı yemək yeməyi sevməyib. Ağ örtülü bu masanın arxasında yaxın dostları, qohumları, toləbələri ilə oylayıb. Məsənan üstüne qab-qacaq düzülüb. Ortaya Cin sonatkarlığına aid edilən böyük sini qoyulub. Məsənan ətrafında altı adəd meşin üzüllük təxə kurşu var.

Yemək masasının şəkli divardan asılıb. Ancadən indikdən fərqli olaraq, o zaman, yəni 1944-cü il dekabrın 31-də masa boş deyil. Hacıbəyli ərinin evində Yeni ili qarşılıqlar...

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"



## Sahibi kimi işıqlıdır, doğmadır



Şuşa şəhərində Hacıbəyli əsərlərinə məxsus olmuş, 1885-ci il sentyabrın 18-də dünyaya gələn Üzeyir boyın əşəqli və ilk gənclik illərini keçirdiyi evin məkəti qarşısında dəyərliyər. Dövrünün sayılıncaqlı ziyahlarından biri - Mirzə Əbdülhüseyin boyla Qarabağın meşhur nosilərindən olan Əliverdiyəvələrin qızı Şirinbəyim xanım beş övlad - üç oğlan və iki qız böyüdüb, tərbiyə edilib və evdə. 1959-cu ildən isə muzey kimi fəaliyyət göstərib. 1992-ci il mayın 8-də Şuşa şəhərini təcavüzkar ermənilər işgal ediblər. Bir ay qabaq Üzeyir boy Hacıbəylinin ev-muzeyindəki əşyaların çoxunu Şuşadan Bakıdakı ev-muzeyinə getirmək münkürbələr. Ancaq qalan əşyaları işgalçılardan qarət edilib, ev dağıdılıb. Təsəlli məsləhətən qızılırmış və övladının işləməsi tərbiyə edilib. Üzeyir boy 1959-cu ildən isə Bakıda. Bəstəkarın iş zamanı çəkilən "Bekker" markalı royallı da buradır. Bir çox əsərlər onun işləməsi tərbiyə edilib. Üzeyir boy Hacıbəylinin 1913-cü ildə Peterburq Konservatoriyasına daxil olub. "Arşın mal alan" operasının konsernərindən tamamlayıb. Əsərlər tanış olaraq Peterburq Konservatoriyanın rektori Aleksandr Olazunovundur. Üzeyir boy Hacıbəylin 1913-cü ildə Əliverdiyəvələrin qızı Şirinbəyim xanım beş övlad - üç oğlan və iki qız böyüdüb, tərbiyə edilib. Üzeyir boy Hacıbəylinin ev-muzeyi fəaliyyətini davam etdirəcək. Muzeyin yaxın vaxtlarada açılışlı gözlənilir.

İş otığında divara vurulmuş şəkillərindən birində balaca Üzeyir boyın atası Əbdülhüseyin Hacıbəyovla birlikdədir. Şəkildə 1890-ci il göstərilir. Norgiz Qədirova xatırladır ki, Üzeyir boyın atası Mirzə Əbdülhüseyin Hacıbəyov Xurşidbanu Natəvanın şəxsi mirzəsi olub. O, övladlarının ölü dövrlərinə görə yaşı təhsil almalarına çalışıb. Üzeyir boy də ilk təhsilini mədrəsədən almış, sonra ikimillik rus-tatarr məktəbindən oxuyub. 1899-cu ildə Qor Müəllimlər Seminarıyasına daxil olub. Seminarıyam 1904-cü ildə bitirib, bir il Hadrət kənd məktəbinde, 1905-ci ildən isə Bakıda Bəbəheyət, sonra Bayilda "Səadət" Xəriyiyətiniñ məktəbində dərs deyib. Riyaziyyat, cəgəriyyət, tarix, rus dili, ana dili, musiqi fənlərinin tədrisi. Norgiz Qədirova diqqətliyən qarşılıqlı, Üzeyir boy Hacıbəyli orəb, fars, rus, tatar, gürç dillerini müəkəmməl bilirdi.

Həmin illərə aid şəkillərin birində Üzeyir boy seminaraya qəbul orosundaşındır. Üzeyir boy seminaraya təhsil olunaraq qarabağlı toləbələr (1900), Qor Müəllimlər Seminarıyasının məktəbələri (1904), Bibiheyət məktəbinin şagirdləri (1905-1906), "Səadət" məktəbi şagirdləri (1908), "Nicat" mədəni-maarrif xəriyiyət məzüyyətinin üzvləri arasında.

Şəkillər arasında Üzeyir boyın Qor Müəllimlər Seminarıyasının sınıfı rəhbərini verdiyi xəsiyyətnamədən bəstəkarlar "Qabildir, yoldaşlar-

gilis tonboki çubuğu, "Koroğlu" siqaret qutusu, qol saatı, gümüş qapaklı 2 şüşə mürəkkəbə, məmər prespopoy, dirjor çubuğu, gümüş poçt bıçaqları, not, şəmdənələr sənki sahibini gözləyir...

Bəstəkarə 1945-ci ildə 60 illik yubileyi münasibətə radiokomito işçilərinin hədiyyə etdiyi radioqabuledici de iş otığındadır. Divardan asılmış portreti, "Leyli və Məcnun", "Koroğlu" operalarından fragmentlər toxunmuş xalça isə onun 60 illik yubileyinə Azərbaycan Elmlər Akademiyasının alımlı hadiyyədir.

Divardan keçirilən saat asılıb. Bir dəfə də vaxtı sohvi göstərmədiyinə görə ona Üzeyir boy "ağlılı saatım" deyər. Daha bəstəkar Sergey Raxmaninov şəkil məsləhəti təqdim edilmişdir. Üzeyir boyın 1948-ci il noyabrın 22-dən 23-na keçən gecə, saat 2-3-üreyi dayanıb. Bu saat üçün də zəmanət oanit bitib. Üzeyir boyın bacıları qardaşları saatı dayandırlırlar.

**Üzeyir boyın son anında qalan zaman...**

Musiqi elmi katibi Üzeyir boy Hacıbəylinin 1943-cü ildə naturadan çəkilməsi rosmının qızılırmış təqdimatı verir: "Rossam Mikayıl Abdullayev, atası Əbdülhüseyin boyin rosmını Oqtay Sadıqzadə, Üzeyir boy Hacıbəyov və Məleyko xanım Peterburqda" rosmını Əsvar Əliyev çəkib. Üzeyir boy Hacıbəylinin iş zamanı təsir edilən irihəcmli rəsm əsərinin müəllifi Tahir Saləhovdur. Məleyko xanımın büstünü heykəltərə Feliks Azamatov hazırlayıb.

Bu otaqda dahi bəstəkarın öz əsərlərinə dirijorluq edərən geyin-diyi frakt nümayiş etdirilir. Otağının kiçindəki kiçik dolabın üstündəki ağ çini küləklə, fil ifrəti, ağ kətan dəsələlə və elektrik alışqanı, içərisində kiçik çohrayı güldən var.

Otaqda yerləşdirilmiş metal çarpayıları üstündə ipak sapları işlənmiş fransız qobeleni asılıb. Şəhər bazarından bərənəni əks etdirən bu zərif işi Üzeyir boy Məleyko xanımın hadiyyəsidir.

Yataq otağında Üzeyir boy, Məleyko xanım, bəstəkarın ilk müsiqi məsləhəti olmuş dayısı Ağalar boy Əliverdiyəvə, anası Şirinbəyim xanım, bacıları Abuheyət xanım və Sadad xanım, bacıları usşaqları, qardaşları - Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov və icimati-siyasi xadim, publisist, redaktor Ceyhun Hacıbəyov, onların həyat yoldaşları və övladlarının şəkilləri divari bezoyır.

Bəstəkarın anası Şirinbəyim xanım rosmını Mikayıl Abdullayev, atası Əbdülhüseyin boyin rosmını Oqtay Sadıqzadə, Üzeyir boy Hacıbəyov və Məleyko xanımın